



**Sertifikati Necə  
Əldə Etməli**



**Tələb olunan  
sənədlər**



**Elektron imza daşıyıcısının  
əldə edilməsi**



**Sertifikat sorğusu  
göndərmək**



**Ləğvetmə sorğusu  
göndərmək**




**Kök sertifikatların  
quraşdırılması**



# SERTİFİKATI NECƏ ƏLDƏ ETMƏLİ

## BSXM-dən e-imza sertifikatının alınması prosesi





## Sertifikatın alınması üçün tələb olunan Sənədlər

1. Sertifikat, müraciət etmiş şəxslə Mərkəz arasında bağlanmış yazılı müqavilə əsasında verilir. Bu məqsədlə imza sahibi və ya onun adından çıxış etmək səlahiyyəti olan şəxs Mərkəzə müəyyən olunmuş formalı sənəd toplusu ilə müraciət edir.

2. Sənəd toplusuna aşağıdakı sənədlər əlavə olunur:

- Azərbaycan Respublikası Mərkəzi Bankının Bank Sertifikat Xidmətləri Mərkəzinin sertifikat xidmətlərinin göstərilməsinə dair Müqavilə(iki nüsxə);
- Sertifikat Xidmətinin istifadə edilməsi haqqında ərizə (Sistemdən real rejimdə generasiya olunur);
- Layihə koordinatoru blankı (Yeni qoşulan təşkilatlar üçün);
- İmza sahibləri haqqında məlumat blankı;
- İmza sahibinin şəxsiyyətini təsdiq edən sənədin surəti;

3. İmza sahibinin imza yaratma və yoxlama məlumatları Mərkəzin müəyyənləşdirdiyi tələblərə cavab verməlidir.



# Elektron imza daşıyıcısının əldə edilməsi

Elektron imza daşıyıcısının əldə edilməsi üçün müvafiq təşkilati hüquqi-forma (Fiziki şəxslər, Hüquqi şəxslər, Dövlət qurumları) seçilir.

🏠 > [bsxm.e-cbar.az](https://bsxm.e-cbar.az)

## BANK SERTİFİKAT XİDMƏTLƏRİ MƏRKƏZİ

Bank sertifikat xidmətləri mərkəzinin məqsədi bank sferası üzrə vahid elektron imza infrastrukturunun tətbiq olunması, kredit təşkilatlarının müştərisi olan hüquqi və fiziki şəxslərin elektron bankçılıq və "bank-müştəri" xidmətlərindən istifadə edərkən risklərin minimallaşdırılması və mübahisəli məsələlərin qanuni yolla həllinin tapılmasıdır



### FİZİKİ ŞƏXSLƏR

Fiziki şəxslər Mərkəzi Bankın Bank Sertifikat Xidmətləri Mərkəzinin göstərdiyi xidmətlərdən yararlanı bilərlər



### HÜQUQİ ŞƏXSLƏR

Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarının müştərisi olan hüquqi şəxslər BSXM-nin göstərdiyi xidmətdən yararlanı bilərlər.



### DÖVLƏT QURUMLARI

Dövlət qurumları Bank Sertifikat Xidmətləri Mərkəzinin xidmətlərindən yararlanı bilərlər





## HÜQUQİ ŞƏXSLƏR

Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarının müştəri olan hüquqi şəxslər BSXM-nin göstərdiyi xidmətdən yararlanı bilərlər.

Sertifikat sorğusunun yaradılması

İstifadəçi sertifikatının yüklənməsi

Ləğvəmə sorğusunun yaradılması

### SERTİFİKATIN İMKANLARI

- **Elektronlaşmış bank xidmətləri** – elektron imza vasitələrindən istifadə etməklə müştəri bank münasibətləri daha qevik, təhlükəsiz və rahat olacaqdır
- **Məlumatların tamlığının qorunması** – müştəri-bank münasibətlərində dövr edən elektron sənədlərin bütövlüyünün və tamlığının qorunması təmin ediləcəkdir
- **İmza sahibinin identifikasiyası və autentifikasiyası** – elektron imza və ya sertifikatın əldə edilməsi məqsədilə müraciət edən şəxslərin qeydiyyatı və identifikasiyası həyata keçiriləcəkdir

### SERTİFİKATI NECƏ ƏLDƏ ETMƏLİ



Sertifikatın ərizəsini formalaşdırmaq üçün hər bir vətəndaş şəxsiyyət vəsiqəsi ilə Qeydiyyat Mərkəzinə müraciət etməlidir.

### ƏRİZƏYƏ ƏLAVƏ OLUNACAQ SƏNƏDLƏR

- Azərbaycan Respublikası Mərkəzi Bankının Bank Sertifikat Xidmətləri Mərkəzinin sertifikat xidmətlərinin göstərilməsinə dair Müqavilə
- İmza sahibinin şəxsiyyətini təsdiq edən sənədin surəti
- Sertifikat Xidmətinin istifadə edilməsi haqqında ərizə (Sistemdən real rejimdə generasiya olunur)
- Ödəniş qəbzi

### ELEKTRON İMZA DAŞIYICISININ VƏ SERTİFİKATIN ƏLDƏ EDİLMƏSİ

- **Elektron imza daşıyıcısı** – 40 AZN  
Elektron imza daşıyıcısı əldə etmək üçün bu keçiddən istifadə edin

- **Sertifikat** – 10 AZN / illik  
Generasiya olunmuş sertifikatın ödənişi üçün bu keçiddən istifadə edin





Təşkilatın VÖEN-i və şəkildəki kod daxil edildikdən sonra  
Növbəti düyməsi seçilir

## ELEKTRON İMZA DAŞIYICISI SİFARIŞI

Fiziki şəxs  Hüquqi şəxs

Təşkilatın VÖEN-i

9900071001

Şəkildəki kodu daxil edin

**RDWJY**



RDWJY|

Növbəti





Açılan pəncərədə sifariş ediləcək daşıyıcı sayı qeyd olunub, **“Göndər”** düyməsi seçilir. (Hər bir daşıyıcının qiyməti 40 manatdır)

## ELEKTRON İMZA DAŞIYICISI SİFARIŞI

Təşkilatın VÖEN-i 9900071001

Adı AR Mərkəzi Bankı

Token	Qiymət	Say
Elektron imza daşıyıcısı	40 manat	1

Cəmi məbləğ: 40 manat

Göndər





“Ödəniş et” düyməsini seçməklə ödəniş prosesinə keçilir.

## ELEKTRON İMZA DAŞIYICISI SİFARİŞİ

Təşkilatın VÖEN-i 9900071001

Adı AR Mərkəzi Bankı

Token	Qiymət	Say
Elektron imza daşıyıcısı	40 manat	<input type="text" value="1"/>

Cəmi məbləğ: 40 manat

Sifarişiniz əlavə olundu. Akt nömrəsi: 0000000570

[Ödəniş et](#)





Açılan pəncərədə yoxlama üçün ödəmə kartının ilk 6 rəqəmini daxil edib **"Ödəniş et"** düyməsini seçmək lazımdır.

Ödəniş kartının ilk 6 rəqəmi: 888888

Ödəniş et

TOKEN SİFARIŞI

Daha sonra açılan pəncərədə ödəmə kartının məlumatlarını daxil etdikdən sonra **"İrəli"** düyməsi seçildikdə ödənişiniz emal olunur. Bundan sonra ödəniş qəbzini çap edə və ya daxil etdiyiniz mail ünvanına göndərə bilərsiniz.






Sifarişçi Ödəniş qəbzi ilə Mərkəzə yaxınlaşıb daşıyıcıni  
aldə edir.

Azərbaycan Respublikası Mərkəzi Bankı - Hökumət Ödəniş Portalı		Mədaxil Qi
Bank Sertifikat Xidmətləri Mərkəzi - Bank Sertifikat Xidmətləri Mərkəzi		
<b>Ödəyici:</b>		<b>Ödənilən məbləğ:</b>
<b>Qeydiyyat kodu:</b>		Rəqəmlə: 40,00
<b>Tam adı:</b>		Yazı ilə: Qırx manat
<b>Xidmət istifadəçisi:</b>		Xidmət haqqı: 0,40
<b>VÖEN:</b>		Cəmi məbləğ: 40,40
<b>Tam adı:</b>		<b>Ödənişin təyinatı:</b>
<b>Ünvanı:</b>		Sənəd №: 00000
<b>VÖEN:</b>		Xidmətin adı: Elektron imza daşıyıcısı qurğusununun alınmasına görə
<b>Ödənişi qəbul edən təşkilat:</b>		Hesablaşma forması: Kart
<b>Adı:</b>		Transaksiya nömrəsi:
<b>VÖEN:</b>		





## Daşıyıcıların quraşdırılması





# DRAYVERİN YÜKLƏNMƏSİ

- ACOS 5-dən istifadə etmək üçün ilk öncə onun driver-ni kompüterə yükləmək lazımdır. Bunu <https://bsxm.e-cbar.az/> veb sahifəsindən əldə edə bilərik.
- **“PROQRAM TƏMİNATI”** menyusundan **“Drayverlər”** bölməsinə keçid edirik.

## BANK SERTİFİKAT XİDMƏTLƏRİ MƏRKƏZİ

Bank sertifikat xidmətləri mərkəzinin məqsədi bank sferası üzrə vahid elektron imza infrastrukturunun tətbiq olunması, kredit təşkilatlarının müştəri olan hüquqi və fiziki şəxslərin elektron bankçılıq və “bank-müştəri” xidmətlərindən istifadə edərkən risklərin minimallaşdırılması və mübahisəli məsələlərin qanuni yolla həllinin tapılmasıdır.



### FİZİKİ ŞƏXSLƏR

Fiziki şəxslər Mərkəzi Bankın Bank Sertifikat Xidmətləri Mərkəzinin göstərdiyi xidmətlərdən yararlanı bilərlər.



### HÜQUQİ ŞƏXSLƏR

Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarının müştəri olan hüquqi şəxslər BSXM-nin göstərdiyi xidmətdən yararlanı bilərlər.



### DÖVLƏT QURUMLARI

Dövlət qurumları Bank Sertifikat Xidmətləri Mərkəzinin xidmətlərindən yararlanı bilərlər.

İSTİFADƏÇİ SERTİFİKATININ YÜKLƏNMƏSİ

LƏĞVETMƏ SORĞUSUNUN YARADILMASI

QEYDİYYAT MƏRKƏZİNİN İŞ YERİ



### SƏNƏDLƏR

Sertifikatı necə əldə etməli  
İstifadəçi təlimatı  
Rəsmi məktublar  
Sertifikatın dayandırılması/bərpası/ləğv edilməsi  
Sertifikat siyasəti / Sertifikatın tətbiqi qaydaları



### PROQRAM TƏMİNATI

Kriptoqrafik kitabxanalar  
**Drayverlər**  
Onlayn sorğu generatoru (Microsoft)  
Onlayn sorğu generatoru (Java)  
E-imzalayıcı  
Kök sertifikatlar  
Geri çağırılmış sertifikatlar



### BSXM HAQQINDA











Mərkəz haqqında  
Şəhadətnamə  
Xidmətlər  
Tariflər  
Qeydiyyat mərkəzləri  
Statistik məlumatlar  
Tez-tez verilən suallar  
Əlaqə məlumatları





- Drayveri əməliyyat sisteminə (Windows, Linux ) uyğun olaraq (32 bit, 64 bit) yükləyirik


## DRAYVERLƏR

	Drayverin adı	Əməliyyat sistemi	Drayverin ölçüsü	Yüklə
	AGOS5 Client Kit User Package	Windows (32/64 bit)	37.70 MB	
	AGOS5 Client Kit Admin Package	Windows (32/64 bit)	50.73 MB	
	AGOS5 Client Kit User Package	Linux	102.28 MB	
	ALADDIN KNOWLEDGE SYSTEMS LTD.	Windows (32 bit)	8.27 MB	
	ALADDIN KNOWLEDGE SYSTEMS LTD.	Windows (64 bit)	10.25 MB	





- Endirilmiş setup-ın aktivləşdirmək qaydası şəkillərdə ardıcılıqla göstərilmişdir. Müvafiq addımları izləyərək proqramı install edirik.





ACOS5 Client Kit Admin Package.rar - WinRAR (evaluation copy)

File Commands Tools Favorites Options Help

Add Extract To Test View Delete Find Wizard Info VirusScan Comment Protect SFX

Name	Size	Packed	Type	Modified	CRC32
..			Local Disk		
Data			File folder	04/04/2014 13:15	
autorun.aru	181,722	131,467	ARU File	26/02/2014 11:11	DEF4B298
autorun.exe	2,799,104	790,631	Application	26/03/2014 12:49	E665AAAF
autorun.ico	32,714	17,573	Icon	06/02/2012 11:54	0DF2EE80
autorun.inf	109	109	Setup Information	26/03/2014 12:49	C941BBF0

Selected 2,799,104 bytes in 1 file

Total 1 folder and 3,013,649 bytes in 4 files





ACOS5-CryptoMate Client Kit Administrator Package

**acs** **Advanced Card Systems Ltd.**  
Card & Reader Technologies

# ACOS5 - CryptoMate Client Kit

Administrator Package

Getting Started

- Install ACOS5-CryptoMate Administrator Package
- Install Adobe PDF Reader

ACOS5  
Cryptographic Card



[www.acs.com.hk](http://www.acs.com.hk)

ACOS5-CryptoMate Client Kit Administrator Package

**acs** **Advanced Card Systems Ltd.**  
Card & Reader Technologies

# ACOS5 - CryptoMate Client Kit

Administrator Package


Getting Started

- Install ACOS5-CryptoMate Administrator Package
- Install Adobe PDF Reader

Please wait...  
Preparing to install components...










Program yükləndikdən sonra kompüter mütləq yenidən başlandırılmalıdır (restart).






Program təminatına ilk dəfə daxil olduqda **Initialize Token** düyməsi ilə token aktivləşdirilməlidir.





Şifrə standart olaraq **12345678** olur.





ACS Certificate Management Utility

File Actions Options Help

Slot List

- ACS CCID USB Reader 0 [Card Present]
- AKS ifdh 0 [No Card Present]
- AKS ifdh 1 [No Card Present]
- AKS VR 0 [No Card Present]

Slot and Token Information

Details	Value
Slot Description	ACS CCID USB Reader 0
Slot Manufacturer	ACS
Slot Flags	CKF_RNG, CKF_WRITE_PROTECTED, CKF_LOGIN_REQUIRED
Token Label	ACS Card OS 5
Token Manufacturer	Advanced Card Systems Ltd.
Token Model	ACOSS-64
Token Serial Number	B0E9406091CB
Token Flags	CKF_RNG, CKF_LOGIN_REQUIRED, CKF_USER_PIN_INITIALIZED,

Re-initialize Token

**Login**

Change User PIN

Rename Token

Unlock User PIN

Change SO PIN

ACS Certificate Management Utility

File Actions Options Help

Slot List

- ACS CCID USB Reader 0 [Card Present]
- AKS ifdh 0 [No Card Present]
- AKS ifdh 1 [No Card Present]
- AKS VR 0 [No Card Present]

Slot and Token Information

Details	Value
Slot Description	ACS CCID USB Reader 0
Slot Manufacturer	ACS
Slot Flags	CKF_RNG, CKF_WRITE_PROTECTED, CKF_LOGIN_REQUIRED
Token Label	ACS Card OS 5
Token Manufacturer	Advanced Card Systems Ltd.
Token Model	ACOSS-64
Token Serial Number	B0E9406091CB
Token Flags	CKF_RNG, CKF_LOGIN_REQUIRED, CKF_USER_PIN_INITIALIZED,
Maximum PIN Length	8

ACSCMU - Login

Please enter User PIN for "ACS Card OS 5".

.....|

OK Cancel





Sonra isə şifrəni istəyimizə uyğun dəyişə bilərik.

The screenshot shows the ACS Certificate Management Utility interface. A dialog box titled "ACSCMU - Change User PIN for 'ACS Card OS 5'" is open, displaying a message: "This application detected your token with a default User PIN. To make token more secure, please change your User PIN now." Below the message are two input fields: "New User PIN:" and "Verify New User PIN:". The dialog also includes "OK" and "Cancel" buttons. In the background, the main utility window shows a "Slot List" with "ACS CCID USB Reader 0 [Card Present]" and a "Details" section for the token. The details section includes a table with the following information:


Token Serial Number	7084C052A1A3
Token Flags	CKF_RNG, CKF_LOGIN_REQUIRED, CKF_USER_PIN_INITIALIZED,
Maximum PIN Length	8
Minimum PIN Length	4
Total Public Space	38730
Free Public Space	38730

At the bottom of the utility window, a status message reads: "User has logged in successfully."





Şirəni dəyişmək üçün **Change User PIN** düyməsini basırıq.





Şifrəni unutduqda və ya blok olduqda **UnLock User PIN** düyməsini basırıq, burada yeni şifrə istəyəcək, həmçinin **SO PIN (12345678)** yazmaq lazım olacaq .

File Actions Options Help

Slot List

- ACS CCID USB Reader 0 [Card Present]
- AKS ifdh 0 [No Card Present]
- AKS
- AKS

Slot and Token

Details

Slot Description	
Slot Manufacturer	
Slot Flags	
Token Label	
Token Manufacturer	Advanced Card Systems Ltd.
Token Model	ACOS5-64
Token Serial Number	B0E9406091CB
Token Flags	CKF_RNG, CKF_LOGIN_REQUIRED, CKF_USER_PIN_INITIALIZED,
Maximum PIN Length	8
Minimum PIN Length	4
Total Public Space	38730
Free Public Space	38730

ACSCMU - Unlock User PIN for "ACS Card OS 5"

New User PIN: ●●●●

Verify New User PIN: ●●●●

SO PIN is required to verify authorization.

Current SO PIN: ●●●●

OK Cancel

Re-initialize Token

User PIN

Token

Unlock User PIN

Change SO PIN







Tokeni sıfırlamaq istədikdə isə **RE-Initialize Token** düyməsini basırıq ( **SO PIN 12345678**).

The screenshot shows a software interface with a 'Slot List' containing the following items:

- ACS CCID USB Reader 0 [Card Present]
- AKS ifdh 0 [No Card Present]
- AKS ifdh 1 [No Card Present]
- AKS VR 0 [No Card Present]

The 'Re-initialize Token' button is highlighted with a red rectangle. Below it is a 'Logout' button. A dialog box titled 'ACSCMU - Re-initialize "ACS Card OS 5"' is open, displaying the following text:

Re-initializing this token will permanently remove all the information currently saved in the token.  
If you would like to continue, please enter the SO PIN for the token.

The dialog box has a text input field with seven dots, and 'OK' and 'Cancel' buttons.

Below the dialog box, a table shows token details:

Token Serial Number	B0E9406091CB
Token Flags	CKF_RNG, CKF_LOGIN_REQUIRED, CKF_USER_PIN_INITIALIZED,
Maximum PIN Length	8
Minimum PIN Length	4
Total Public Space	38730
Free Public Space	38730

Other buttons visible in the interface include 'User PIN', 'Token', 'Unlock User PIN', and 'Change SO PIN'.





SO PIN –ni dəyişmək üçün isə **Change SO PIN** düyməsini basırıq.

The screenshot shows the ACSMU software interface. A dialog box titled "ACSCMU - Change SO PIN for 'ACS Card OS 5'" is open, prompting the user to enter their current and new SO PINs. The dialog box contains three input fields: "Current SO PIN:", "New SO PIN:", and "Verify New SO PIN:". Below the input fields are "OK" and "Cancel" buttons. In the background, the main interface shows a "Slot List" with "ACS CCID USB Reader 0 [Card Present]" selected. The "Details" section for the selected token is visible, showing information such as "Token Label: ACS Card OS 5", "Token Manufacturer: Advanced Card Systems Ltd.", "Token Model: ACOS5-64", "Token Serial Number: B0E9406091CB", and "Token Flags: CKF\_RNG, CKF\_LOGIN\_REQUIRED, CKF\_USER\_PIN\_INITIALIZED". The "Change SO PIN" button in the right-hand panel is highlighted with a red rectangle. The status bar at the bottom of the window reads "Preparing to change SO PIN ...".

Token Label	ACS Card OS 5
Token Manufacturer	Advanced Card Systems Ltd.
Token Model	ACOS5-64
Token Serial Number	B0E9406091CB
Token Flags	CKF_RNG, CKF_LOGIN_REQUIRED, CKF_USER_PIN_INITIALIZED,
Maximum PIN Length	8
Minimum PIN Length	4
Total Public Space	38730
Free Public Space	38730





Sertifikatlara baxmaq, silmək, idxal və ya ixrac etmək üçün **Action-Certificate Manager** düyməsini seçirik. Xatırladaqki, gizli açarı təhlükəsizlik baxımından ixrac etmək olmur.

File Actions Options Help

Slot Certificate Manager

Data Object Manager [sent]

Secret Key Manager

AKS VR 1 [No Card Present]

AKS VR 0 [No Card Present]

Slot and Token Information

Details	Value
Slot Description	ACS CCID USB Reader 0
Slot Manufacturer	ACS
Slot Flags	CKF_RNG, CKF_WRITE_PROTECTED, CKF_LOGIN_REQUIRED
Token Label	ACS Card OS 5
Token Manufacturer	Advanced Card Systems Ltd.
Token Model	ACOS5-64
Token Serial Number	B0E9406091CB
Token Flags	CKF_RNG, CKF_LOGIN_REQUIRED, CKF_USER_PIN_INITIALIZED,
Maximum PIN Length	8
Minimum PIN Length	4
Total Public Space	38730
Free Public Space	38730

Re-initialize Token

Logout

Change User PIN

Rename Token

Unlock User PIN

Change SO PIN


Certificate Manager has been closed.





# BSXM-dən e-imza sertifikatının alınması

## BSXM-dən e-imza sertifikatının alınması prosesi





**Sertifikat sorğusu** – elektron sertifikatın alınması üçün sertifikat sahibi tərəfindən olunmuş elektron müraciət formasıdır.

Elektron müraciət Java proqram vasitəsilə (**ARMB BSXM WEB MANAGER-desktop app**) və ya saytdan (<https://bsxm.e-cbar.az/>) göndərilir.





Sayt vasitəsilə sorğunun yaradılması üçün aşağıdakı addımları yerinə yetirmək lazımdır:

- ✓ “BSXM”-nin veb sahifəsinə <https://bsxm.e-cbar.az/> keçilir.
- ✓ “Program təminatı” menyusundan “Onlayn sorğu generatoru” (Microsoft) seçilir

## BANK SERTİFİKAT XİDMƏTLƏRİ MƏRKƏZİ

Bank sertifikat xidmətləri mərkəzinin məqsədi bank sferası üzrə vahid elektron imza infrastrukturunun tətbiq olunması, kredit təşkilatlarının müştəri olan hüquqi və fiziki şəxslərin elektron bankçılıq və “bank-müştəri” xidmətlərindən istifadə edərkən risklərin minimalaşdırılması və mübahisəli məsələlərin qanuni yolla həllinin tapılmasıdır



### FİZİKİ ŞƏXSLƏR

Fiziki şəxslər Mərkəzi Bankın Bank Sertifikat Xidmətləri Mərkəzinin göstərdiyi xidmətlərdən yararlanı bilərlər



### HÜQUQİ ŞƏXSLƏR

Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarının müştəri olan hüquqi şəxslər BSXM-nin göstərdiyi xidmətdən yararlanı bilərlər.



### DÖVLƏT QURUMLARI

Dövlət qurumları Bank Sertifikat Xidmətləri Mərkəzinin xidmətlərindən yararlanı bilərlər

İSTİFADƏÇİ SERTİFİKATININ YÜKLƏNMƏSİ

LƏĞVETMƏ SORĞUSUNUN YARADILMASI

QEYDİYYAT MƏRKƏZİNİN İŞ YERİ



### SƏNƏDLƏR

Sertifikatı necə əldə etməli  
İstifadəçi təlimatı  
Rəsmi məktublar  
Sertifikatın dayandırılması/bərpası/ləğv edilməsi  
Sertifikat siyasəti / Sertifikatın tətbiqi qaydaları



### PROGRAM TƏMİNATI

Kriptoqrafik kitabxanalar  
Drayverlər  
Onlayn sorğu generatoru (Microsoft)  
Onlayn sorğu generatoru (Java)  
E-imzalayıcı  
Kök sertifikatlar  
Geri çağırılmış sertifikatlar



### BSXM HAQQINDA

Mərkəz haqqında  
Şəhadətnamə  
Xidmətlər  
Tariflər  
Qeydiyyat mərkəzləri  
Statistik məlumatlar  
Tez-tez verilən suallar  
Əlaqə məlumatları





Proqram aşağıdakı linkdən yüklənir:

<https://bsxm.e-cbar.az/Software/GeneratorMicrosoft>

## ONLAYN SORĞU GENERATORU MICROSOFT

Proqramın adı

Sorğu generatoru v1.6

Yenilənmə tarixi

29.04.2019

Yüklə



[% Sorğu generatoru ilə əlaqəni yoxla](#)

[Ətraflı Təlimatla tanış ola bilərsiniz](#)






## Onlayn Sorğu generatoru yükləndikdən sonra müvafiq olaraq sorğu göndərilir:



Fiziki Şəxslər "Azərbaycan Kredit Bürosu" MMC (AKB) -yə Maliyyə Monitorinqi Xidməti -nə qoşulmaq, Mərkəzi Bankın B2B layihəsi çərçivəsində "Elektron imza" sertifikatlarının əldə edilməsi və Mərkəzi Bankın Daxili Korporativ Sistemlərinə(SNS) qoşulmaq üçün sertifikat əldə edilməsi məqsədi ilə qeydiyyat mərkəzinə uyğun olaraq sorğu göndərir.



Hüquqi Şəxslər "Azərbaycan Kredit Bürosu" MMC (AKB)-yə, Maliyyə Monitorinqi Xidməti-nə qoşulmaq üçün, Mərkəzi Bankın B2B layihəsi çərçivəsində "Elektron imza" sertifikatlarının əldə edilməsi və Mərkəzi Bankın Daxili Korporativ Sistemlərinə qoşulmaq üçün qeydiyyat mərkəzinə uyğun olaraq sorğu göndərir.



Dövlət Qurumları Maliyyə Monitorinqi Xidməti -nə, Mərkəzi Bankın Daxili Korporativ Sistemlərinə qoşulmaq üçün sertifikat əldə edilməsi üçün qeydiyyat mərkəzinə uyğun olaraq sorğu göndərir.





## Sertifikatın ləğv edilməsi

- ✓ Sertifikat aşağıdakı hallarda mərkəzlər tərəfindən ləğv edilə bilər:
- ✓ imza sahibinin müraciəti əsasında;
- ✓ sertifikatın qüvvədə olma müddəti başa çatdıqda;
- ✓ qanunvericiliyə əsasən səlahiyyətli şəxsin (orqanın) qərarı və ya müraciəti əsasında;
- ✓ imza sahibi vəfat etdikdə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyətini itirmiş hesab edildikdə;
- ✓ sertifikatın verilməsi üçün mərkəzə təqdim olunan sənəd və məlumatların saxta, səhv və ya qüvvədən düşmüş olması bəlli olduqda;

[Ətraflı Təlimatla tanış ola bilərsiniz](#)



## Sertifikat sorgusunun hazırlanması (desktop app)

- Java program təminatını yükləmək üçün “BSXM” veb portalında Menyu panelində “PROQRAM TƏMİNATI” bölməsinin “Onlayn açar generatoru (Java)” bəndindən istifadə edilir
- Program təminatının aktivləşməsi üçün kompüterinizdə [Java 8](#) və ya üst versiyaları olmalıdır





Sorğunun yaradılması üçün proqram təminatı işə salınır və açılan pəncərədən “**Fiziki şəxslər üçün**”, “**Hüquqi şəxslər üçün**” və ya “**Dövlət qurumları üçün**” bölməsinə daxil olmaq lazımdır

Azərbaycan Respublikası Mərkəzi Bankı - Bank Sertifikat Xidmətləri Mərkəzi - WebManager-1\_11

aze



Fiziki  
şəxslər üçün



Hüquqi  
şəxslər üçün



Dövlət  
qurumları üçün



İstifadəçi  
təlimatı



Sertifikatın  
yüklənməsi



Şəbəkənin  
sazlanması



Token  
drayverləri



Kök  
sertifikatlar







Sertifikat sorğusu göndərən zaman məlumatların təsdiqlənməsi üçün Elektron poçt ünvanı və ya Mobil telefon seçilməlidir. Seçilmiş əlaqə vasitəsinə təsdiq kodu göndərilir və həmin kod qeyd olunduqdan sonra sertifikat sorğusunu göndərilir.

Azərbaycan Respublikası Mərkəzi Bankı - Bank Sertifikat Xidmətləri Mərkəzi - WebManager-1

**Hüquqi şəxslər üçün** **Yeni sorğu yaratmaq**

**Əlaqə məlumatları**

Elektron poçt ünvanı:

İş telefonu:

Mobil telefon:

Təhlükəsizlik kodu:

Təhlükəsizlik kodu (Təkrar):

**Şəxsi məlumatlar**

Seriya: \*\*\*\*\* №: \*\*\*\*\*

Soyadı:

Adı:

Atasının adı:

Doğulduğu yer və tarix:

**Təmsil etdiyi təşkilat barədə məlumat**

Təşkilatın VÖEN-i:

Struktur bölmə:

Təşkilatın adı:

Tutduğu vəzifəsi:

Təşkilatın ünvanı:

Təşkilatın telefon nömrəsi:

SWIFT/BIC kodu:

Təşkilatın poçt indeksi:

**Sertifikat məlumatları:**

Sertifikat mərkəzinin adı:

Sertifikatın şablonu:

Xidmətin növü:

Kriptovayderin tipi(CSP):

Xidmətin adı:

Elektron imza daşıyıcısının seriya nömrəsi:

Sertifikatın təyinatı:

Məxfi açarın qorunması:

Qeydiyyat mərkəzinin adı:

Qeydiyyat mərkəzinin yerləşdiyi rayon:

Sertifikat sorğusunun mətni:

**Sertifikat sorğusunu göndərmək:**





Bu səhifədə istifadəçinin fərdi məlumatları ilə əlaqəli sahələr yerləşir. Bu məlumatlar sertifikat sorğusu yaradılan zaman istifadə olunur. Sorğunun yaradılması üçün səhifədə görünən sahələri doldurmaq lazımdır. Bütün sahələrin doldurulması vacibdir.

- Sertifikatın təyinat sahəsini bildirmək üçün istifadəçi **“Sertifikatın təyinatı”** sahəsindən mövcud olan sertifikat təyinatlarından biri seçilir.
- **“Elektron poçt ünvanı”**- istifadəçinin elektron poçt ünvanını bildirir.
- Məs: mail@cbar.az*
- **“Təşkilatın VÖEN”**-i-istifadəçinin çalışdığı müəssisənin VÖEN-i qeyd edilir. *Məs: 9900071001.* VÖEN-ə görə axtarış edib müəssisə haqqında məlumatı avtomatik olaraq əldə etmək olar.
- **“Təşkilatın adı”** - istifadəçinin çalışdığı müəssisənin adı qeyd edilir. *Məs:AR Mərkəzi Bankı*
- **“Təşkilatın ünvanı”** - istifadəçinin çalışdığı müəssisənin ünvanı qeyd edilir. *Məs: Bakı şəhər, AZ1014, R.Behbudov küçəsi, 90*
- **“Təşkilatın poçt indeksi”** - istifadəçinin çalışdığı müəssisənin poçt indeksi qeyd edilir. *Məs: AZ 1014*






- - **“Təşkilatın telefon nömrəsi”** - istifadəçinin çalışdığı müəssisənin əlaqə telefonu qeyd edilir. *Məs: +994124936159*
- - **“Struktur bölmə”** - Müəssisənin filialları haqqında məlumat qeyd edilir. *Məs: ARMB Quba Regional Mərkəzi*
- - **“Tutduğu vəzifə”** - istifadəçinin tutduğu vəzifə. *Məs: mütəxəssis*
- - **“Təhlükəsizlik kodu”** - yaradılacaq sertifikatla bağlı sonrakı müraciətlər zamanı istifadə oluna bilər. Məsələn abonent müəyyən səbəblərdən sertifikatın ləğvi ilə əlaqədar SM-ə müraciət etdikdə bu kod abonentdən tələb olunur. Əks təqdirdə müraciətə baxılmaya bilər. Bu səbəbdən bu sahələr mütləq abonentin özü tərəfindən doldurulmalı və yadda qalan məlumatlar seçilməlidir.
- - **“Kriptoprovayderin tipi (CSP)”** - kriptografik açarların yaradılması üçün istifadə olunacaq alqoritmlər kitabxanasının adıdır. Açılan siyahıdan istifadəçinin kompüterində olan kriptografik kitabxanalardan birini seçərək istifadə etmək olar. Əgər sertifikat daşıyıcısından istifadə edilməyəcəksə **“Microsoft Enhanced Cryptographic Provider v1.0”** alqoritm kitabxanası seçilir. Əgər **“ACOS5”** tipli sertifikat daşıyıcısından istifadə ediləcəksə onda Kriptoprovayderin tipi bölməsindən **“Advanced Card System CSP4.0”** alqoritm kitabxanası seçilir. Əgər **“Aladdin”** tipli sertifikat daşıyıcısından istifadə ediləcəksə onda Kriptoprovayderin tipi bölməsindən **“eToken Base Cryptographic Provider”** alqoritm kitabxanasını seçilir.
- - **“Məxfi açarın qorunması”** - təhlükəsizliyin təmin edilməsi məqsədi ilə kriptografik açarların ixrac oluna bilməsinə və ya bilməməsinə təyin edir.
- - Sertifikatla bağlı sənədlərin təqdim olunması məqsədilə təyin olunmuş QM-i seçmək üçün **“Qeydiyyat mərkəzinin yerləşdiyi rayon”** və **“Qeydiyyat mərkəzi”** sahəsindən tövsiyə olunmuş QM-i seçmək lazımdır.





Qeyd olunan sahələr doldurulduqdan sonra “**Sertifikat Sorğusunu Göndərmək**” düyməsini sıxaraq növbəti səhifəyə keçilir. Bu zaman sorğu mərkəzə göndərilərək sorğunun qeydiyyatata alınması barədə növbəti səhifədə məlumat veriləcəkdir



## **QEYD.**

Sertifikat sorğusu göndərildikdən sonra kompüterin əməliyyat sisteminin yenidən yazılması (“format”) və ya yaddaş qurğularına hər hansı müdaxilə etmək tövsiyə olunmur. Əks halda sertifikatın quraşdırılması mümkün olmayacaq və yenidən sertifikat sorğusu yaradılmalıdır.

Sorğu hansı kompüterdə, hansı istifadəçi adı ilə yaradılmışdırsa, sertifikatın yüklənməsi də həmin kompüterdə və həmin istifadəçi adı ilə edilməlidir. Əgər sertifikat sorğusu veb brauzer vasitəsilə yaradılıbsa, sertifikatın yüklənməsini veb brauzerdən, Java application vasitəsilə yaradılıbsa, həmin proqramdan etmək lazımdır. Əks halda sertifikatın yüklənməsi cəhdi uğursuz olacaqdır.







- Sorğu qeydiyyatdan keçdikdən sonra istifadəçiyə avtomatik olaraq sorğunun qeydiyyata alınmasını bildirən “**Sorğunun qeydiyyat nömrəsi**” verilir. Bu qeydiyyat nömrəsi ilə istifadəçi sertifikatını portaldan axtararaq tapa və yükləyə bilər. Bu məqsədlə qeydiyyat nömrəsinin yadda saxlanması vacibdir.
- Sorğu QM-nə göndərildikdən sonra sorğunun qeydiyyata alınması barədə istifadəçiyə elektron poçt vasitəsilə məlumat verilir. Sorğu sertifikatlaşdırıldıqdan sonra istifadəçi qeydiyyat nömrəsi əsasında sertifikatı əldə edə bilər. Buna görə də fərdi məlumatların doldurulması zamanı elektron poçt ünvanının dəqiq və işlək olmasına diqqət etmək lazımdır.


**Sertifikatın qeydiyyat kodu üzrə axtarışı**



Sorğunun qeydiyyat kodu:

Vətəndaşlığı:

Şəxsiyyət vəsiqəsinin FİN kodu:

Doğum tarixi(gün,ay,il):

Şəkildəki kodu daxil edin:  



İstifadəçi sertifikat sorğusunu yaradaraq SM-nə göndərdikdən sonra sorğunun qeydiyyatata alınması barədə istifadəçiyə xəbərdarlıq edilir. Təyin edilmiş müddət ərzində sorğuya baxılaraq sertifikatlaşdırılması haqqında qərar qəbul edilərsə sorğu sertifikatlaşdırılır. Sertifikat sahibi sorğunun qeydiyyat nömrəsi vasitəsilə sorğunun statusu haqqında məlumat əldə edə və sertifikatı yükləyə bilər. Bunun üçün proqram təminatının əsas səhifəsindən **“İstifadəçi sertifikatının yüklənməsi”** bəndinə daxil olmaq və açılan səhifədə məlumatları müvafiq xanalara daxil etdikdən sonra şəkildə qeyd edilmiş düyməni sıxmaq lazımdır.

Azərbaycan Respublikası Mərkəzi Bankı - Bank Sertifikat Xidmətləri Mərkəzi - WebManager-1\_07

**Sertifikatın yüklənməsi**


**Sertifikatın qeydiyyat kodu üzrə axtarışı**


Sorğunun qeydiyyat kodu:


Vətəndaşlığı:

Şəxsiyyət vəsiqəsinin FIN kodu:


Doğum tarixi(gün,ay,il):

Şəkildəki kodu daxil edin:  

**Ərizə formasının çapı** 



ARMB\_BSXM\_WebManager\_1\_07

 ARMB BSXM WebManager: Sizin sorğunuza hələ baxılmamışdır

OK





Sorğu nömrəsi yoxlanıldıqdan sonra sorğunun hazırki statusu barədə istifadəçiyə məlumat verilir. Əgər sorğu sertifikatlaşdırılmışdırsa hazırlanmış sertifikatı yükləmək üçün istifadəçiyə hipermətn tipli **“Ödəniş”** adlı düymə təqdim edilir. Bu düymə sıxılmaqla istifadəçi sertifikatın ödənişini edir.


**Sertifikatın qeydiyyat kodu üzrə axtarışı**

Sorğunun qeydiyyat kodu:

Vətəndaşlığı:



Şəxsiyyət vəsiqəsinin FIN kodu:

Doğum tarixi(gün,ay,il):

Şəkildeki kodu daxil edin:  

[Ərizə formasının çapı](#)

[Ödəniş](#)



Açılan pəncərədə yoxlama üçün ödəmə kartının ilk 6 rəqəmini daxil edib **"Ödəniş et"** düyməsini seçmək lazımdır.

Ödəniş kartının ilk 6 rəqəmi:

Daha sonra açılan pəncərədə ödəmə kartının məlumatlarını daxil etdikdən sonra **"İrəli"** düyməsi seçildikdə ödənişiniz emal olunur. Bundan sonra ödəniş qəbzini çap edilir və ya daxil etdiyiniz mail ünvanına qəbz göndərilir.

Hökumət Ödəniş Portalı

Kartın nömrəsi:

Bitmə tarixi:  CCV2:

Bütün hüquqlar qorunur © 2019

Ödənişlər

Toplam: 40.40

İmtina





- Sorğu QM-nə göndərildikdən sonra sorğunun qeydiyyatata alınması barədə istifadəçiyə electron poçt vasitəsilə məlumat verilir. Sorğu sertifikatlaşdırıldıqdan sonra istifadəçi qeydiyyat nömrəsi əsasında sertifikatı əldə edə bilər. Buna görə də fərdi məlumatların doldurulması zamanı elektron poçt ünvanının dəqiq və işlək olmasına diqqət etmək lazımdır.





“BSXM” veb portalında **proqram təminatı** bölməsinə daxil olaraq **kök sertifikatları** seçin.

## BANK SERTİFİKAT XİDMƏTLƏRİ MƏRKƏZİ

Bank sertifikat xidmətləri mərkəzinin məqsədi bank sferası üzrə vahid elektron imza infrastrukturunun tətbiq olunması, kredit təşkilatlarının müştərisi olan hüquqi və fiziki şəxslərin elektron bankçılıq və "bank-müştəri" xidmətlərindən istifadə edərkən risklərin minimalaşdırılması və mübahisəli məsələlərin qanuni yolla həllinin tapılmasıdır



### FİZİKİ ŞƏXSLƏR

Fiziki şəxslər Mərkəzi Bankın Bank Sertifikat Xidmətləri Mərkəzinin göstərdiyi xidmətlərdən yararlanı bilərlər



### HÜQUQİ ŞƏXSLƏR

Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarının müştərisi olan hüquqi şəxslər BSXM-nin göstərdiyi xidmətdən yararlanı bilərlər.



### DÖVLƏT QURUMLARI

Dövlət qurumları Bank Sertifikat Xidmətləri Mərkəzinin xidmətlərindən yararlanı bilərlər



İSTİFADƏÇİ SERTİFİKATININ YÜKLƏNMƏSİ



LƏĞVETMƏ SORĞUSUNUN YARADILMASI



QEYDİYYAT MƏRKƏZİNİN İŞ YERİ



### SƏNƏDLƏR

Sertifikatı necə əldə etməli  
İstifadəçi təlimatı  
Rəsmi məktublar  
Sertifikatın dayandırılması/bərpası/ləğv edilməsi  
Sertifikat siyasəti / Sertifikatın tətbiqi qaydaları



### PROQRAM TƏMİNATI

Kriptoqrafik kitabxanalar  
Drayverlər  
Onlayn sorğu generatoru (Microsoft)  
Onlayn sorğu generatoru (Java)  
E-imzalayıcı  
**Kök sertifikatlar**  
Geri çağırılmış sertifikatlar



### BSXM HAQQINDA

Mərkəz haqqında  
Şəhadətnamə  
Xidmətlər  
Tariflər  
Qeydiyyat mərkəzləri  
Statistik məlumatlar  
Tez-tez verilən suallar  
Əlaqə məlumatları





- Açılan pəncərədə AZ Root Authority(RCA), AZ Policy Authority(PCA), ARMB BSXM kök sertifikatlarının hər birini eyni qaydada ardıcılıqla öz kompüterinizə yükləyin.
- Əldə etdiyiniz istifadəçi sertifikatının düzgün çalışması üçün **mütləq sürətdə kompüterinizə kök sertifikatlar quraşdırılmalıdır**. Qeyd: Düzgün quraşdırılmayan “Kök Sertifikatlar” istifadə edəcəyiniz hər hansı sertifikatın “Sertifikat zənciri”ndə məntiqi ardıcılığını poza bilər.

## KÖK SERTİFİKATLAR

Sertifikatın adı	Sertifikat sahibi	Sertifikatın qüvvədə olma müddəti	Yüklə
AZ Root Authority(RCA)	Milli Sertifikat Xidmətləri Mərkəzi	28.06.2028	
AZ Policy Authority(PCA)	Milli Sertifikat Xidmətləri Mərkəzi	28.06.2028	
ARMB BSXM	Azərbaycan Respublikasının Mərkəzi Bankı	18.03.2027	

[Ətraflı Təlimatla tanış ola bilərsiniz](#)





**eBSXM**

BANK SERTİFİKAT XİDMƏTLƏRİ MƏRKƏZİ

**DIQQƏTİNİZƏ GÖRƏ  
TƏŞƏKKÜR EDİRİK 😊**